

Galatiyalıklaroqa

*Rosul Pawlus Galatiya əlkisidiki jamaətlərgə
yazışan məktup ••• Salamlar*

¹ Mənki Pawlus, rosul bolqan (insanlar təripidin əməs yaki insanlarning wasitisi bilən əməs, bəlki Əysa Məsih wə Uni əlgənlərdin tirildürgüqi Huda'Ata təripidin təyinləngən) □
² wə mən bilən billə turuwatkan barlıq ķerindaxlardın Galatiya əlkisidiki jamaətlərgə salam. ³ Huda'Ata wə Rəbbimiz Əysa Məsihđin silərgə mehîr-xəpkət wə hatırjəmlik bolqay! ■
⁴ U Huda'Atimizning iradisi boyiqə bizni bu hazırlıq rəzil zamandin kütkuzuxka Əzini gunahlırimiz üçün pida kıldı; ■ ⁵ Hudaqla barlıq xan-xərəp əbədil-əbədgıqə bolqay, amin!

Birdinbir hux həwər

⁶ Silər əzünglarnı Məsihning mehîr-xəpkəti arkılıq Qakıroqulqining yenidin xunqə tez yıraklıxturup baxkıqə bir hil «hux həwər»gə əgixip ketiwatķininglaroqa intayın həyran kalmaktmən! ⁷ Əməliyəttə u həqkandak baxka «hux həwər» əməstur! — pəkətla bəzi kixilər silərni կaymaketurup, Məsihning

□ **1:1 «Əysa Məsih wə Uni əlgənlərdin tirildürgüqi Huda'Ata...»** — «əlümdin tirildürgüqi» — grek tilida: «əlgənlərdin tirildürgüqi». ■ **1:3** Rim. 1:7; 1Kor. 1:3; Əf. 1:2; 1Pet. 1:2. ■ **1:4** Mat. 20:28; Gal. 2:20; Əf. 5:2; Tit. 2:14; Ibr. 9:14.

hux həwirini burmilimakçı bolqan, halas.■

8 Lekin hətta biz əzimiz bolayli yaki asmandın qüxkən pərixtə bolsun, birsi bizning silərgə jakarlıqinimizə oħximaydioqan baxka bir «hux həwər»ni silərgə jakarlisa, bexioqa lənət yaqsun!■ **9** Biz burun eytkinimizdək, hazırlmu mən xuni eytimənki, birsi silərning köbul ķiloqininglarqa oħximaydioqan baxka bir hux həwərni jakarlisa, bexioqa lənət yaqsun!

10 Mən Hudani ixəndürüküm kerəkmə yaki insanlarnı ixəndürüküm kerəkmə? Yaki insanlarnı hursən ķilixim kerəkmə? Mən insanlarnı hursən ķilixni nixan ķiloqan bolsam, Məsihning ķuli bolmiqan bolattim. □ ■ **11** Əmdi, i kərindaxlar, silərgə xuni ukturimənki, mən jakarlaydioqan hux həwər insanlardın kəlgən əməs. ■ **12** Qünki mən uni insandin köbul ķiloqinim yok yaki birər kixi uni manga əgətkini yok, bəlki Əysə Məsih manga wəhiy arkılık yətküzgən. ■ **13** Qünki silər mening Yəhudiylarning diniy yolda қandaq һayat kəqürgənlikim toqrluluk — mening Hudanıng

■ **1:7** Ros. 15:1. ■ **1:8** 2Kor. 11:4. □ **1:10** «**Mən Hudani ixəndürüküm kerəkmə yaki insanlarnı ixəndürüküm kerəkmə? Yaki insanlarnı hursən ķilixim kerəkmə?**» — hux həwərni Huda Əzi bekitip əwətkən, əlwəttə. «Hux həwər»ni əzgərtimən, dəp ham hiyal ķiloquqlar «Hudani ixəndürük»i kerək! Bırak wəzipimiz adəmlərni hux həwərni köbul ķilişkə ixəndürüxtür. «**Mən insanlarnı hursən ķilixni nixan ķiloqan bolsam, Məsihning ķuli bolmiqan bolattim**» — «Məsihning ķuli» — Yəhudiylar arisida «ķul»ning əzininq salahiyiti bar idi. Izzətlik adəmning ķuli boluxning əzi izzətlik ix. ■ **1:10** 1Tes. 2:4; Yak. 4:4. ■ **1:11** 1Kor. 15:1. ■ **1:12** Əf. 3:3.

jamaitigə əxəddiy ziyankəxlik kılıp uningoşa buzqunqılık kılqanlıkimni angloqansilər. □ ■

14 Həmdə mən Yəhudiylarning diniy yolidə elimizdiki nuroğun təngtuxlirimdin helila aldida turattim wə ata-bowilirimning ən'ənilirini sakłaxka pəwkul'addə kızqın idim.

15-16 Əmma anamning қorsikidin tartip meni Əzi üçün ayrip, mehîr-xəpkitti arkılık meni qakırqan Huda Əz Oqlını əllər arisida jakarlax üçün məndə uni axkarilaxni layık kərginidə, mən həqkandaq կan-ət igisi bilən məslihətləxməy, □ ■ **17** yaki Yerusaleməqə məndin ilgiri rosul bolqanlar bilən kərüxükə barmay, bəlkı udul Ərəbistanəqə atlandım. Keyin Dəməxkəqə kaytip kəldim. **18** Andin üq yıldın keyin Yerusaleməqə Petrus bilən tonuxuxka bardım wə uning ķexida on bəx kün turдум. □ **19** Əmma xu qaqda Rəbning inisi Yakuptin baxka rosullarning həqkaysisi bilən kərüxmidim. □ **20** Mana, mening silərgə hazır yazoqnim Huda aldida həq yaloqan əməs!

□ **1:13 «Yəhudiylarning diniy yoli»** — grek tilida «Yəhudaizm». «əxəddiy ziyankəxlik kılıp...» — yaki «taxqın kızqınlıq bilən ziyankəxlik kılıp...». ■ **1:13** Ros. 8:3; 9:1; 22:4; 26:9; Fil. 3:6; 1Tim. 1:13. □ **1:15-16 «Huda Əz Oqlını əllər arisida jakarlax üçün məndə uni axkarilaxni layık kərginidə...»**

— «əllər» muxu yerdə «yat əlliklər», yəni «Yəhudiylər»ni kərsitudu. ■ **1:15-16** Ros. 9:15; 13:2; Mat. 16:17; Ros. 9:15; 13:2; 22:21; Gal. 2:8; Əf. 3:8. □ **1:18**

«üq yıldın keyin Yerusaleməqə Petrus bilən tonuxuxka bardım» — «Petrus» rosul Petrus (baxka ismi «Kefas»). □ **1:19 «Rəbning inisi Yakup»** — okurmənlərning esidə barkı, Əysanıng az degəndə tət inisi bar idi («Mat.» 13:55).

■ 21 Keyin, mən Suriyə wə Kilikiyə əlkilirigə bardim. 22 Əmma Yəhudiyədiki Məsihdə bolğan jamaətlər meni qirayimdin tonumaytti. 23 Ular pəkət burun bizgə ziyankəxlik kılqan adəmning əzi xu qağıda yokatmaqçı bolğan etikadni hazır hux həwər dəp jakarlimakta, dəp anglioqanidi; 24 xuningdək ular mening səwəbimdin Hudani uluoqlidi. □

2

Yerusalemdə turoğan rosullarning Pawlusni etirap ķılıxi

1 Yənə buningdin on tət yil keyin, mən Barnabas bilən Yerusalemoja qıktım; Titusnimu həmrəh kılıp bardim. □ ■ 2 Mən bir wəhiygə binaən xu yərgə baroqanidim; wə mən bikar qapmıqinimni yaki bikar qapmaywatqinimni jəzmləxtürük üçün Yerusalemdikilərning aldida (əməliyəttə pəkət «jamaətning tüwrükliri»dəklərgə ayrim halda) əllər arisida

■ 1:20 Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; 1Tes. 2:5; 1Tim. 5:21; 2Tim. 4:1. □ 1:24 «xuningdək ular mening səwəbimdin Hudani uluoqlidi» — grek tilida «xuningdək ular məndə Hudani uluoqlidi». □ 2:1 «Yənə buningdin on tət yil keyin..» — yəni bəlkim u Məsihgə etikad kılqandanın 14 yil keyin. «mən Barnabas bilən Yerusalemoja qıktım; Titusnimu həmrəh kılıp bardim» — bizningqə, bu «Ros.» 15:2də tiləqə elinəqan səpər idi. Bəzi alımlar u ziyanətni «Ros.» 11:30 wə 12:25də tiləqə elinəqan səpərni kərsitudu, dəp қaraydu. ■ 2:1 Ros. 15:2.

jakarlaydioqan hux həwərni bayan kildim. □ ■

³ Nətijidə, hətta manga həmrah bolqan Titus Yunanlıq bolsimu, hətnini қobul kilişkə məjburlanmidi; □ ■ ⁴ xu qaoqdiki «hətnə» məsilisi» bolsa, bizning Məsih Əysada tuyəssər bolqan hərlükümizni nazarət kiliç üçün arimizoşa sokunup kiriwalıqan, bizni կullukka qüxürüxməkqi bolup, yaloqanqılık kiliqan sahta kerindaxlar tüpəylidin bolqanidi. □ ■

⁵ Lekin biz hux həwərning həkikiti silərdin məhrum kiliñmisun dəp ularoqa hətta bir saetqimu yol қoyqınımız yok; ⁶ lekin abruyluk hesablanoqan adəmlərdin bolsa (mening

□ 2:2 «mən bikar qapmioqinimni yaki bikar qapmay watkinimni jəzmləxtürük üçün Yerusalem dikilərning al-dida ... əllər arisida jakarlaydioqan hux həwərni bayan kildim» — «bikar qapmioqinim» wə «bikar qepiwatkinim» degən mənisi nemə bolatti? Pawlus əzining hux həwərni jakarlax hizmitini «mening qepixim» yaki «yügürüküm» dəp təswirləydi. U muxu yerdə baxka rosullar bilən kərəxüxtiki məksiti uning yətküzgən «hux həwər»ning toqra ikənlikini jəzmləxtürük, xundakla ularımı uning hizmiti toqrluluk hatırjəm kiliç üçün idi. ■ 2:2 Ros. 19:21. □ 2:3

«Nətijidə, hətta manga həmrah bolqan Titus Yunanlıq bolsimu, hətnini қobul kilişkə məjburlanmidi» — «Yunanlıq» yaki «grek» — Yəni Yəhudi əməs, xuningdək hətnə kiliñqan kixi əməs. ■ 2:3 Ros. 16:3; 1Kor. 9:21.

□ 2:4 «xu qaoqdiki «hətnə məsilisi» bolsa, ... yaloqanqılık kiliqan sahta kerindaxlar tüpəylidin bolqanidi» — bizningqə «hətnə məsilisi» (grek tilida «bu ix») yukirik 3-ayəttə «manga həmrah bolqan Titus Yunanlıq bolsimu, hətnini қobul kilişkə məjburlanmidi» deyilgən ix bilən baqlıq. Demək, əyni qaoqda bəzi «yaloqanqılık kiliqan sahta kerindaxlar» «xu yat əllik adəm hətnə қobul kilmisa bolmaydu» degən pikirni otturioq қoyqan bolsa kerək. ■ 2:4 Ros. 15:24.

ularning nemə ikənliki bilən karim yok; Huda həqkandakı insanning yüz hatirisini kılmayıdu!) — muxu abruyluk *ərbablar* dəp sanaloqlanlarning məndiki *hux həwərgə* қoxķını yok idi. □ ■ 7 Dəl əksiqə, hux həwərni hətnə kılınoqlanlarqa yətküzüx wəzipisi Petruska tapxurulogandək, hətnisizlərgə yətküzüx wəzipisi manga tapxurulogan dəp tonup yetip □ 8 (qünki Petrusni hətniliklərgə rosullukka Küqləndürgüqi bolsa, menimu əllərgə *rosul boluxka* küqləndürgənidir), ■ 9 manga ata kılınoqlan xu mehîr-xəpkətni tonup yətkən «jamaətning tüwrükliri» hesablanogan Yakup, Kefas wə Yuhannalar bolsa, silər əllərgə beringlar, biz hətniliklərgə baraylı dəp Barnabas bilən ikkimizgə həmdəmlik ong қolini berixti. 10 Ularning bizgə pəkət kəmbəqəllərni untumanglar degən birlə təlipi bar idi; mən dəl

□ 2:6 «lekin abruyluk hesablanogan adəmlər...» — Pawlus bu səl kinayilikrək kərungən gəpni ixlitxi bilən baxşa rosullarqa yaki jamaətning aksakallırıqə hərmətsizlik kılmaqçı əməs, bəlkı Galatiyalıklarqa (xundakla, bizlərgə!) insanlarnı Hudadin yukarı қoymaslıq kerək, dəp kərsətməkqi. «**muxu abruyluk ərbablar dəp sanaloqlanlarning məndiki hux həwərgə қoxķını yok idi**» — grek tilida: «manga həqnərsə қoxmidi». ■ 2:6 Kan. 10:17; 2Tar. 19:7; Ayup 34:19; Ros. 10:34; Rim. 2:11; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17. □ 2:7 «**dəl əksiqə, hux həwərni hətnə kılınoqlanlarqa yətküzüx wəzipisi Petruska tapxurulogandək, hətnisizlərgə yətküzüx wəzipisi manga tapxurulogan dəp tonup yetip...**» — muxu ayətlərdiki «hətnə kılınoqlanlar» Yəhudiylarnı, «hətnisizlər» Yəhudiylər əməslərni kərsitudu, əlwəttə. ■ 2:8 Ros. 9:15; 13:2; 22:21; Gal. 1:16; Əf. 3:8.

bu ixka ķizoqin bolup keliwatattim. □ ■

Pawlusning Antakyada Petrusni əyiblifixi

11 Birak, keyin Petrus Antakya xəhiriğə kəlgəndə, uning əyiblik ikənlikli enik bolqaqka, mən uni yüzturanə əyiblidim. 12 Qünki Yaküpning yenidin bəzi adəmlər kelixtin ilgiri u yat əlliklər bilən həmdastihan bolqanidi; birak ular kəlgəndə, hətniliklərdin қorkup xu ķerindaxlardin əzini tartti. □

13 Hətta baxqa Yəhudiyların əyiblifixi bu sahtiliklə qoxulup kətti; hətta Barnabasın azdurulup ularning sahtipəzlikigə xerik boldi.

14 Əmma mən ularning hux həwərning həkikiti boyiqə durus mangmiqanlıqını kərüp, həmməylənning aldidila Petruska: «Sən Yəhudiyların turup, Yəhudiylarning adətləri boyiqə yaximay, bəlki yat əlliklərdək yaxawatisən; xundak turukluk, nemixka sən yat əlliklərni

□ **2:10 «Ularning bizgə pəkət kəmbəqəllərni untumanglar degən birlə təlipi bar idı»** — mumkinqliki barkı, rosullarning Pawluska «kəmbəqəllər» toqruluq bolqan təlipi əzili arisidiki, Yerusalem jamaitidiki kəmbəqəllərni təkitləp kərsətməkqı. ■ **2:10** Ros. 11:30; 24:17; Rim. 15:25; 1Kor. 16:1; 2Kor. 8:1; 9:1. □ **2:12 «Qünki Yaküpning yenidin bəzi adəmlər kelixtin ilgiri u yat əlliklər bilən həmdastihan bolqanidi»** — «Yaküpning yenidin bəzi adəmlər» Yerusalemın kəlgən Yəhudiyların əyiblifixi idi. **«birak ular kəlgəndə, hətniliklərdin қorkup xu ķerindaxlardin əzini tartti»**

— «hətniliklərdin қorkup...»: — mumkinqliki barkı, muxu kixilər: «Yəhudiyların əməslərmə hətnə kılınixi kerək» dəp oylioqan. Omumən eytkanda «kona əhdə» boyiqə, Yəhudiylarning əslidə Yəhudiyların əməslərning yeməkliklirini yeyixigə, ular bilən həmdastihan boluxka bolmayıttı.

Yəhudiylardək yaxaxkə zorlimakqimusən?» — dedim, ■ ¹⁵ wə yənə: «Biz *ikkimiz* tuquluximizdinla Yəhudiymiz, «gunahkar dəp қaraloğan yat əlliklər» din əməsmiz, □ ¹⁶ lekin insanning həkkəniy kılınixini Təwrat қanuniqa əməl kılıxkə intilixliri bilən əməs, bəlkı Əysə Məsihning etikad-sadakətliki bilən bolidu, dəp bilimiz. Xunga Təwrat қanuniqa əməl kılıxkə intilix bilən əməs, bəlkı Məsihgə baqlanışan etikad bilən həkkəniy kılıniximiz üçün bizmu Məsih Əysaşa etikad kıldıq — qünkü həq ət igisi Təwrat қanuniqa əməl kılıxkə intilixliri

■ **2:14** Ros. 10:28. □ **2:15** «**Biz ikkimiz tuquluximizdinla Yəhudiymiz, «gunahkar dəp қaraloğan yat əlliklər» din əməsmiz...**» — Pawlusning muxu «gunahkar dəp қaraloğan yat əlliklər» degen sözləri bilən Petruska Yəhudiylarning ən'əniyi kəzkarixini yaki pozitisyisini əslitidu. Yəhudiylar əzlirimu gunahkarlar, əlwəttə!

bilən həkəkəniy kılınmaydu» — dedim. □ ■

17 Əmma Məsihtə həkəkəniy kılınixka izdənginimizdə, bizmu «gunahkar» dəp ispatlanoqan bolsakmu, Məsih əmdi gunahning hizmitidə bolouqimu?! Yak, hərgiz! □ **18** Əmma mən əslidə əqulatqan nərsilərni қaytidin kursam, əzümni *Təwrat қanunioqa* hilaplik

□ **2:16** «**lekin insanning həkəkəniy kılınixini Təwrat қanunioqa əməl kılıxka intilixləri bilən əməs, bəlkı Əysə Məsihning etikad-sadaqətliki bilən bolidu, dəp bilimiz**» — «Təwrat қanunioqa əməl kılıxka intilixləri bilən» degən ibarə grek tilida intayın qışqartılıp: «қanundiki əməllər bilən...» yaki «қanunqa karitiloqan əməllər bilən» yaxşı «қanundin qıkkən əməllər» dəp ipadilindidir. Bu ibarə «Rim.» 3:20, 28, «Gal.» 3:2, 5, 10dimu tepilidir. Insanning barlıq «Təwrat қanunioqa əməl kılıxka intilixləri» əzining gunahka patqan bir gunahkar ikənlikini ispatlaydu, halas. «**insanning həkəkəniy kılınixi ...bəlkı Əysə Məsihning etikad-sadaqətliki bilən...**» — yaxşı «insanning həkəkəniy kılınixi ... bəlkı Əysə Məsihgə etikad kılıx bilən...». «**Məsihgə baqlan)oqan etikad bilən həkəkəniy kılıniximiz üçün bizmu Məsih Əysəoqa etikad kıldıuk**» — «bizmu» — Pawlus Petruska söz kiliwatidü, muxu sezi bilən ular ikkilisining Yəhudiylar ikənlikini kəzdə tutidü.

■ **2:16** Ros. 13:38; Rim. 3:20,28; 8:3; Gal. 3:11; Ibr. 7:18. □ **2:17** «**Əmma Məsihtə həkəkəniy kılınixka izdənginimizdə, bizmu «gunahkar» dəp ispatlanoqan bolsakmu, Məsih əmdi gunahning hizmitidə bolouqimu?! Yak, hərgiz!**» — «bizmu «gunahkar» dəp ispatlanoqan bolsakmu» — hər adəm hux həwərgə ixənsə, Hudanıñ nijatını կobul kılıxi üçün awwal əzining gunahkar ikənlikini tonup yetixi, xundakla barlıq gunahlırinı ikrar kılıxi kerək, əlwəttə. Bu jəhəttə Yəhudiylar wə Yəhudiyy əməslər arısida həqkandak pərk yok.

ķiloquqi dəp ispatlap kərsətkən bolimən. □

19 Qünki mən Təwrat қanuni bilən Təwrat қanuniqa nisbətən əldüm; nətijidə, mən Hudaqa yüzlinip yaxawatimən. □ ■ **20** Mən Məsih bilən billə krestləngənmən, lekin mana, yaxawatimən! Lekin yaxawatkını mən əməs, bəlki məndə turuwatkan Məsihdur. Wə mening həzir ətlirimdə yaxawatkan həyat bolsa, meni səygən wə mən üçün Əzini pida ķiloqan Hudanıng Oqlining iman-etikadidindur.

□ **2:18 «Əmma mən əslidə oqlatkan nərsilərni kaytidin ķursam, özümnı Təwrat қanuniqa hilalıq ķiloquqi dəp ispatlap kərsətkən bolimən»** — «oqlatkan nərsilər» toqrluluk; — bu əslı Təwrat қanuniqa əməl ķılıxka intilgənlikni kərsitudu. Əgər birsi əz reallikıqa asasən: «Mening Təwrat қanuniqa əməl ķıralıxm kət'iy mumkin əməs ikən» dəp xu tirixixni taxlap, Məsihkə etikad ķılıx yoli bilən həkkaniyilikka erixsimu, lekin andin yənə kaytidin tirixip, həkkaniy bolux üçün Təwrat қanuniqa əməl ķılıxka kaytidin intilsə, bəribir əzining gunahkarlılığını ispatlap կoyatti. «Koxumqə söz»imizni kərung.

□ **2:19 «... Qünki mən Təwrat қanuni bilən Təwrat қanuniqa nisbətən əldüm; nətijidə, mən Hudaqa yüzlinip yaxawatimən»** — bu intayın muhüm ikki ayət (19-20) toqrluluk «koxumqə söz»imizdə tohtilimiz. «Hudaqa yüzlinip yaxax» — buning bəlkim üç mənisi bar boluxi mumkin; (1) Hudanıng xan-xəripi üçün yaxax; (2) Hudaqa pütünləy tayinip yaxax (xundak ķiloqanda ölüm bolmayıdu); (3) Hudanıng yetəkqılıkı astida yaxax. Rosul bəlkim ixəngüqilərning yaxawatkan yengi həyatimu əzining xəhsiy niyətliri üçün əməs, bəlki «Hudaqa yüzlinip yaxawatkan» boluxi kerək, deməkqi bolidu («Rim.» 6:10-11-ayətnimu kərung). ■ **2:19** Rim. 7:4; 14:7; 2Kor. 5:15; 1Tes. 5:10; Ibr. 9:14; 1Pet. 4:2.

□ ■ 21 Mən Hudaning mehîr-xəpkîtini bikar kiliwətməymən; qünki həkkaniyilik Təwrat қanuni arkılık kelidioqan bolsa, Məsihning əlüxi bikardin-bikar bolup қalattı. □ ■

3

Təwrat қanuni wə iman-etikəd

1 I əkilsiz Galatiyalıklar, kəz aldinglarda Əysə Məsih enik sürətləngən, aranglarda krestləngəndək kərüngənikən, kim silərni

□ 2:20 «mening hazır ətlirimdə yaxawatqan һayat bolsa, ... Hudaning Ooqlining iman-etikədidindur» — baxqa birhil tərjimisi: «mening hazır ətlirimdə yaxawatqan һayat bolsa... Hudaning Ooqliqa bolqan etikəd bilən». Əzimizning tərjimimiz toqrluluq «köxumqə söz»imizni kərüng. ■ 2:20 Gal. 1:4; Əf. 5:2; Tit. 2:14. □ 2:21 «Mən Hudaning mehîr-xəpkîtini bikar kiliwətməymən; qünki həkkaniyilik Təwrat қanuni arkılık kelidioqan bolsa, Məsihning əlüxi bikardin-bikar bolup қalattı» — əgər adəmlər tirixip-tirmixip Təwrat қanuniqa əməl қılalıqan yaki қılalaydiqan bolsa, xundakla əzini həkkaniy adəm dəp ispatlısa, nemixkə Əysə Məsih Əzini kurbanlıq қıldı? Undak bolqanda insanlar gunahlıridin kutulux üçün Hudaning mehîr-xəpkîtigə möhtaj bolmıqan bolatti; yəni, Məsihning adəmni gunahlıridin kutkuzup nijat yolunu eqix üçün bolqan əlüxi bikar bolatti (Məsihning əlüxi əslı mumkin bolmaydiqan ix idi; bu tarıhta əng karamət, aləmxumul ajayıb wəkə idi; qünki U Əzi ««Hayat Əzümdürmən», «Tirilix Əzümdürmən» degənidid; «Hayat» Bolquqi қandaqmu əlsun?). ■ 2:21 Ibr. 7:11.

həkikətkə itaət kilixtin azdurup sehirlidi? □ ■

² Mən pəkət xunila silərdin sorap biləyki:

— Silər Rohni Təwrat қanuniqa intilix arkılık қobul қildinglarmu, yaki *hux həwərni* anglap, etikad arkılık қobul қildinglarmu? □

³ Silər xunqə əkilsizmu? Rohka tayinip *häyatni* baxlıqanıkənsilər, əmdilikdə ət arkılık kamalətkə yətməkqimu? □ ⁴ Silər *etikad yolidə* bolğan xunqə kəp azab-okubətlərni bikaroqa tarttinglarmu? Dərwəkə bikaroqa kəttiqo?!

⁵ Silərgə Rohni Təminligüqi, aranglarda məjizilərni yaritiwatkuqi bu karamətlərni silərning Təwrat қanuniqa intilip

□ **3:1 «I əkilsiz Galatiyalıklar, kez aldinglarda Əysə Məsih enik sürətləngən, aranglarda krestləngəndək kərungənikən, kim silərni həkikətkə itaət kilixtin azdurup sehirlidi?»** — «Əysə Məsih ... aranglarda krestləngəndək kərungənikən» degən sezlər toopluluk ikki kezkarax bar: (1) Pawlus *hux həwərdə Əysə toopluluk pakitlarnı xunqə enik yətküzüp jakarlıqlaqka, angliqulqılar «nək məydanda turoqandək, eż kəzi bilən guwahlqı bolqandək» bolqanlığını yaki: (2) Pawlusning keçə-kündüz eż häyati arkılık Məsihning krestləngənlilikini kərsatkənlikini kərsitudu (1:16, 2:20ni kərung). Bizningqə ikkila kezkarax toqra.*

■ **3:1 Gal. 5:7.**

□ **3:2 «silər rohni Təwrat қanuniqa intilix arkılık қobul қildinglarmu, yaki *hux həwərni* anglap, etikad arkılık қobul қildinglarmu?»** — «Roh» Hudanıg Mukəddəs Rohni kərsitudu. □ **3:3 «Silər xunqə əkilsizmu? Rohka tayinip *häyatni* baxlıqanıkənsilər, əmdilikdə ət arkılık kamalətkə yətməkqimu?»** — «Rohka tayinip» — grek tilida «Rohta» (Hudanıg Rohida, əlwəttə). **«əmdilikdə ət arkılık kamalətkə yətməkqimu?»** — «ət arkılık» yaki «insaniy ətlər arkılık» — demək, Hudanıg mehir-xərpkitigə əməs, nijatioqa əməs, bəlki eż küqigə, Təwrat қanuniqa əməl kilişkə intilixlarqa tayinixtin ibarət.

tayanqininglardin қиласын, яғында иштегендеги өзінің әдебиеттегі түрлөрінде сөзлеулерде да көрсөткіледі.

6 *Mukəddəs yazmilarda deyilgəndək*: «Ibrahim Hudaqa etikad қildı; bu uning һәкканийлиқи hesablandı». ■ **7** Xuning üçün, xuni qüxinixinglar kerəkki, etikadtın tuqulqanlarla Ibrahimning һәккijy pərzəntliridur. □

8 *Mukəddəs yazmilarda Hudaning yat əlliklərni* Əzige etikad kilixi arkilik ularni һәкканий қılıdiqanlıqı aldin'ala kərülüp, Hudaning Ibrahimqa: «Səndə barlık əl-millətlərgə bəht ata қilinidu» dəp hux һəwərni aldin eytqanlıqı hatirləngənidi. □ ■ **9** Xuning bilən, etikadtın bolqanlar etikad қiloquqi Ibrahim bilən təng bəht tapidu. **10** Lekin Təwrat қanuniqa əməl қılımımız dəp yürgənlər bolsa həmmisi lənətkə қalidu. Qunki *mukəddəs yazmilarda* mundak yeziloqan: «Təwrat қanunida yeziloqan həmmə əmrlərgə üzlüksiz əməl կilmaywatkan hərbir

-
- **3:5 «silərgə Roħni Təminligüqi»** — «Roħ» — Mukəddəs Roħ, Hudaning Roħı. «Silərgə Roħni Təminligüqi» Huda'Atining Əzi. ■ **3:6** Yar. 15:6; Rim. 4:3; Yak. 2:23.
 - **3:7 «... etikadtın tuqulqanlarla Ibrahimning һәkkiy pərzəntliridur»** — grek tilida «etikadtın bolqanlar...» — demək, Məsih Əysəoqa etikad baqılap «kayıtidin tuqulqan»lar, Ibrahimning izlirini başkanlar. □ **3:8 «mukəddəs yazmilarda Hudaning yat əlliklərni** Əzige etikad kilixi arkilik ularni һәккaniy қılıdiqanlıqı aldin'ala kərülüp...» — «yat əlliklər» — Yəhudiylər əməslər. **«Səndə barlık əl-millətlərgə bəht ata қilinidu»** — «Yar.» 12:3. ■ **3:8** Yar. 12:3; 18:18; 22:18; 26:4; 49:10; Ros. 3:25.

kixi lənətkə қalidu». □ ■ 11 Yənə roxənki, heqkim Hudanıng aldida қanunoqa intiliх arkılık həkkaniy kılınmayıdu; qünki *mukəddəs kitabta yeziloqinidək*: — «Həkkaniy adəm ixənq-etikədi bilən hayat bolidu». □ ■ 12 Əmma қanun yoli etikəd yoliqa asaslanan əməs, bəlkı *mukəddəs kitabta*: — «Kanunning əmrlirigə əməl kılouqi xu ixlər bilən hayat bolidu» deyilgəndəktur. □ ■ 13 Halbuki, Məsih bizni Təwrat қanunidiki lənəttin hər kılıx üçün ornimizda lənət bolup bədəl təlidi. Bu həktə *mukəddəs yazmilarda*: «Yaşaqlıka esiloqan hərbir kixi lənətkə қaloqan hesablansun» dəp yeziloqan. □ ■ 14 Xuning bilən

-
- 3:10 «**Lekin Təwrat қanuniqa əməl kılımız dəp yürgənlər bolsa həmmisi lənətkə қalidu**» — «Təwrat қanuniqa əməl kılımız dəp yürgənlər» — muxu yol bilən ezlirini həkkaniy dəp ispatlaymız dəydiqlənər, əlwəttə, «**Təwrat қanunida yeziloqan həmmə əmrlərgə üzlüksiz əməl kilmaywatqan hərbir kixi lənətkə қalidu**» — «Qan.» 27:26. Əlwəttə, heqkim Təwrat қanunining əmrlirigə «üzlüksiz əməl kılalmayıdu» — xunga həmmə kixi, Yəhudiylər bolsun, Yəhudiylər əməs bolsun, Məsihsiz bolsa lənət astıda turidu. ■ 3:10 Qan. 27:26. □ 3:11 «**Həkkaniy adəm ixənq-etikədi bilən hayat bolidu**» — «Qab.» 2:4. ■ 3:11 Qab. 2:4; Rim. 1:17; 3:20; Gal. 2:16; Ibr. 10:38 □ 3:12 «**Kanunning əmrlirigə əməl kılouqi xu ixlər bilən hayat bolidu**» — «Law.» 18:5. Heqkim Təwrat қanunining əmrlirigə əməl kılalmayıdu, əlwəttə. ■ 3:12 Law. 18:5; Əz. 20:11; Rim. 10:5. □ 3:13 «**Halbuki, Məsih bizni Təwrat қanunidiki lənəttin hər kılıx üçün ornimizda lənət bolup bədəl təlidi**» — grek tilida: «hər kılıx üçün bədəl tələx» yaki «kutuldurup bədəl tələx» degən ibarilər adəttə küllarnı bazarın əytiyidin setiwlip, hər kılıx»ni kərsitudu. «yaşaqlıka esiloqan hərbir kixi lənətkə қaloqan hesablansun» — «Qan.» 21:24. ■ 3:13 Qan. 21:23; Rim. 8:3; 2Kor. 5:21.

Məsih Əysa arkılık İbrahîməqə ata ķilinoqan bəht yat əlliklərgimu kəltürülüp, biz wədə ķilinoqan Rohni etikəd arkılık ķobul ķıtalaymız.

Təwrat ķanuni wə Hudaning wədisi

15 Kərindaxlar, mən insanlarqə səzləymən; hətta insanlar arisida əzara əhdə tüzülsim, baxka hekqim uni yokka qikiriwetəlməydu yaki uningoqə birər nərsə ķoxalmaydu. □ ■

16 Xuningdək, *Hudaning əhdisidiki wədilər* İbrahîm wə uning nəsligə eytiloqan. *Mukəddəs kitabta* U: «wə sening nəsilliringgə», (yəni, kəp kixilərgə) deməydu, bəlkı «sening nəslinggə», (yəni yaloquz bir kixigila), dəydu — bu «nəsil» Məsihdur. □ ■ **17** Mən xuni deməkqimənki, *Hudaning Məsihkə aldin tüzgən bir əhdisini tət yüz ottuz yıldın keyin qüxürülgən Təwrat ķanuni əməldin қalduralmaydu*, *Hudaning bu wədisini heq bikar ķıtalaymdu*. □ ■ **18** Qünki *wədə*

□ **3:15 «mən insanlarqə səzləymən»** — muxu ibarə bəlkim «insanlarning kündilik turmuxidin bir misal körsitəy», degini bolsa kerək. ■ **3:15** Ibr. 9:17. □ **3:16 «Xuningdək, Hudaning əhdisidiki wədilər İbrahîm wə uning nəsligə eytiloqan. Muğəddəs Kitabta** U: «wə sening nəsilliringgə», (yəni, kəp kixilərgə) deməydu, bəlkı «sening nəslinggə», (yəni yaloquz bir kixigila), dəydu — bu «nəsil» **Məsihdur** — bu wədə Təwrat, «Yar.» 12:7 wə 13:15, 17:7, 24:7də tepilidu. Demisəkmə, Məsih Yəhudiylardın bolup, u İbrahîmning nəсли, əlwəttə. ■ **3:16** Gal. 3:8. □ **3:17 «Hudaning Məsihkə aldin tüzgən bir əhdisi»** — «Məsihkə» — demək, Məsih «İbrahîmning nəсли»ning süpitidə bolup əhdə xu qaoqda Uningoqə tüzgən. Bəzi kona kəqürmilərdə «Məsihkə» degən səz tepilmaydu. ■ **3:17** Yar. 15:13; Mis. 12:40; Ros. 7:6.

kılınoğan miras қанунοја асасланоған bolsa, mana u Hudaning wədisigə асасланоған bolmaytti; lekin Huda xapaәt bilən uni İbrahimοja wədə arkilik ata kılοqan. □ ■

19 Undakta, Təwrat қанunini qüxürüxtiki məksət nemə? U bolsa, insanlarning itaətsizlikliri tüpəylidin, Hudaning mirasi wədə Kılınoğuqi, yəni İbrahimning nəсли dunyaοja kəlgüqə қoxumqə kılıp berilgən; u pərixtılər arkilik bir wasitiqining қoli bilən bekitilip yoloja қoyuloğan. □ ■ 20 Əmma «wasitiqi» bir tərəpningla wasitiqisi əməs (bəlkı ikki tərəpningkidur), lekin Huda Əzi pəkət birdur. □ 21 Undakta, Təwrat қanunu

□ 3:18 «Qünki wədə **kılınoğan** miras қанунοја асасланоған bolsa, mana u Hudaning wədisigə асасланоған bolmaytti; lekin Huda xapaәt bilən uni İbrahimοja wədə arkilik ata kılοqan» — «wədə kılınoğan miras» İbrahimοja wədə kılınoğan kəp tərəplik bəhtni kəzdə tutidu. ■ 3:18 Rim. 4:14.

□ 3:19 «Təwrat қанunini qüxürüxtiki məksət nemə?... u pərixtılər arkilik bir wasitiqining қoli bilən bekitilip yoloja қoyuloğan» — «bir wasitiqi» xübhisişki, Musa pəyoğəmbərnı kərsitudu. Bu muhim 19-ayət toqruluk «қoxumqə səz»imizni kərüng. «Təwrat қanuni... insanlarning itaətsizlikliri tüpəylidin» — bu səzning kəp jəhətliri bar — «қoxumqə səz»imizdə u toqruluk tohilimiz. ■ 3:19 Kan. 5:5; Yh. 1:17; 15:22; Ros. 7:38,53; Rim. 4:15; 5:20; 7:8.

□ 3:20 «əmma «wasitiqi» bir tərəpningla wasitiqisi əməs (bəlkı ikki tərəpningkidur), lekin Huda Əzi pəkət birdur» — bu ayətkə berilgən birnəqqə xərh bar. Mənisi bəlkim: «İkki adəm kelixim tüzgəndə, bir wasitiqi bolux kerək. Lekin, Huda Əz əhdisini İbrahimοja bərgəndə, uni wasitiqisiz bərgən, u sap Hudaning қolidin kəlgən; xunga bu əhdə bəribir Təwrat қanunidin üstün turidu» degəndək bolidu. «Қoxumqə səz»imizdə umu toqruluk tohilimiz.

Hudaning wədilirigə zitmu? Yak, hərgiz! Əgər birər կանun insanlarnı կյառակա ərixtürələydiqan bolsa, undakta həkəkanıylıq jəzmən xu կանողa asaslanıqan bolatti. ■ 22 Həlbuki, mukəddəs yazmilar pütkül aləmni gunahning ilkigə կաmap կoyıqan; buningdiki məksət, Əysə Məsihning sadakət-etikədi arkılık wədining etikəd kılələqilarqa berilixi üqündur. ■ 23 Lekin etikəd yoli kelip axkarə bolələqə, biz Təwrat կանuni təripidin կooqdilip, axkarə bolidiqan etikədnı kütüxkə կաmap կoyuləqanıduk. ■ 24 Xu tərikidə, bizning etikəd arkılık həkəkanıy kiliñiximiz üçün Təwrat կանuni bizgə «tərbiyiliküqi» bolup, bizni Məsihkə yetəklidi. □ ■ 25 Lekin etikəd yoli axkara bolup, biz əmdi yənə «tərbiyiliküqi»ning nazaritidə əməsmiz. ■ 26 Qunki həmminglar Məsih Əysəaqla etikəd kiliñ arkılık Hudaning oqulları boldunglar. □ ■ 27 Qunki hərkəysinglər Məsihgə kirixkə qəmüldürülgən bolsanglar,

■ 3:22 Rim. 3:9; 11:32.

□ 3:24 «bizning etikəd

arkılık həkəkanıy kiliñiximiz üçün Təwrat կանuni bizgə «tərbiyiliküqi» bolup,...» — «tərbiyiliküqi» grek tilida «pedagog» degən səz bilən ipadilini. ■ 3:24 Mat. 5:17; Ros. 13:38;

Rim. 10:4. □ 3:26 «... Qunki həmminglar Məsih Əysəaqla etikəd kiliñ arkılık Hudaning oqulları boldunglar» — bu

muhim 23-26-ayətlər toqıruluk «köxumqə səz»imizdə, yüksəriki 3:19-ayət üstidə tohtaloqinimizni kərung. ■ 3:26 Yəx. 56:5;

Yh. 1:12; Rim. 8:15; Gal. 4:5.

Məsihni kiyiwaloqan boldunglar. □ ■ 28 Məsihdə nə Yəhudiylar bolmaydu nə Greklar bolmaydu, nə կul bolmaydu nə hərəkət bolmaydu, nə ərəb bolmaydu nə ayal bolmaydu, həmmüngalar Məsih Əysada bir bolisilər. □ ■ 29 Silər Məsihkə mənsup bololoqanikənsilər, silərmə Ibrahimning nəсли bolisilər wə uningoşa wədə қilinoqan *bəht-saadətkə* mirashordursilər. ■

4

(Dawami)

1-2 Yənə xuni eytimənki: Gərqə bir bala pütün mülükning igisi bolsimu, mirashor gədək wakitlirida taki atisi bəlgililən wakit toxmioquqə, u əz əyidiki կuldin pərkə bolmaydu. Qünki u yənilər hojidarlar wə bala bakkuqilarining baxķuruxida bolidu. □

□ 3:27 «Qünki hərkəysinglar Məsihgə kirixkə qəmüldürülənən bolsanglar, Məsihni kiyiwaloqan boldunglar» — demək, Məsihgə etikad կilip suoqə qəmüldürülüp, Uningoşa baqlanoqan bolsaq, Uning təbiitigə igilələymiz, xuning bilən «Məsihgə mənsup adəm» bizning asasiy salahiyitimiz bolidu. ■ 3:27 Rim. 6:3. □ 3:28 «Məsihdə nə Yəhudiylar bolmaydu nə Greklar bolmaydu... həmmüngalar Məsih Əysada bir bolisilər» — «Greklar» degən sez muxu yerdə «Yəhudiylar əməs», «yat əlliklər»ni bildürülidü. ■ 3:28 Yh. 17:21. ■ 3:29 Yar. 21:12; Rim. 9:7; Ibr. 11:18.

□ 4:1-2 «... Gərqə bir bala pütün mülükning igisi bolsimu, mirashor gədək wakitlirida taki atisi bəlgililən wakit toxmioquqə, u əz əyidiki կuldin pərkə bolmaydu. Qünki u yənilər hojidarlar wə bala bakkuqilarining baxķuruxida bolidu» — «qojidər» degən səzning mənisi yüksərik «tərbiyiligüqi» degən səzgə yekin.

³ Xuningoşa ohxax, bizmu gədək wakətimizda, bu dunyadiki «asasiy қайдə-қанuniyətlər» astida կul bolqaniduk. □ ⁴ Lekin, wakit-saiti toluq toxkanda, Huda Θz Oqlini *bu dunyaşa* əwətti. U bir ayal kixidin tuquloloqan, xuningdək Təwrat қanuni astida tuquloloqanidi. □ ■ ⁵ Buningdiki məksət, Huda Təwrat қanuni astida yaxioqan *bizlərni* bədəl teləp hərlükkə qikirip, bizning oqullukka қobul қiliniximiz üçündür. ■ ⁶ Həm silər Uning oqulliri bolqanlıkinglar üçün, Huda Θz Oqlining: «*Abba! Atam!*» dəp qakıroqası Rohini əwətip կəlbimizgə saldı. □ ■ ⁷ Xuning üçün, silər hazır կul əməs, bəlki oqulliridursilər; oqulliri bolqanikənsilər,

□ **4:3 «bu dunyadiki «asasiy қайдə-қанuniyətlər»** — bəzi alimlar muxu səzni yaman rohłarnı kərsitudu, dəp karaydu. Lekin «Kolossaliklərgə»diki «Kol.» 2:8, 20 toqrluluk, «köxumqə səz»imizdə biz baxkıqə qüxəndürimiz. □ **4:4 «Lekin, wakit-saiti toluq toxkanda, Huda Θz Oqlini bu dunyaşa əwətti. U bir ayal kixidin tuquloloqan, xuningdək Təwrat қanuni astida tuquloloqanidi»** — «Təwrat қanuni astida tuquloloqanidi» degən ibarə «Əysə Məsih Təwrat қanunioqa boy sunup yaxioqan» degən mənini əz iqigə alidu. ■ **4:4** Yar. 15:16; 49:10; Dan. 9:24; Mat. 5:17. ■ **4:5** Yh. 1:12; Gal. 3:26.

□ **4:6 «Həm silər Uning oqulliri bolqanlıkinglar üçün, Huda Θz Oqlining: «*Abba! Atam!*» dəp qakıroqası Rohini əwətip կəlbimizgə saldı»** — iibraniy tilida «*Abba*» «dadam»ni bildürudu, «*Abba! Atam!*» «I səyümlük atam!» degən gəp. ■ **4:6** Rim. 8:15.

Huda arkılık Өzигә mirashor bolisilər. □

Pawlusning Galatiyalıklardın əndixə kılıxi

8 Burun, Hudani tonumioqan waqtınlarda dərwəkə yaloqan ilahlarning küllükioqa tutuloqansılər. □ ■ **9** Əmdilikdə, hazır həkikiy Hudani tonuqanikənsilər, — yaki enikräk kılıp eytqanda, Huda təripidin tonuloqanikənsilər, əmdi silər nemə dəp bu dunyadiki küqsiz, əbjək ərziməs «asasiy қайдə-kanuniyətlər»gə karap yanisilər? Ularning küllükioqa yengiwaxtin qaytixni halamsılər? □ ■ **10** Silər alahidə kün, ay, pəsil wə yillarnı etiwaroqa elip hatirləxkə baxlıdinglar! □ ■ **11** Mən ilgiri silərgə

- **4:7** «Xuning üçün, silər hazır kul əməs, bəlkı oqulliridursılər» — grek tilida bu ayəttiki «silər» «sən» dəp ipadilinidu. **«oqulliri bolqanikənsilər, Huda arkılık Өzigə mirashor bolisilər»** — «Huda arkılık Өzigə mirashor bolisilər» bəzi kona keçürmilərdə: «Məsih arkılık Hudanıng Өzigə mirashor bolisilər» deyilidu. □ **4:8** «**Burun, Hudani tonumioqan waqtınlarda dərwəkə yaloqan ilahlarning küllükioqa tutuloqansılər**» — «yaloqan ilahlar» grek tilida «eyniyiti ilah əməslər» bilən ipadilinidu. ■ **4:8** 1Kor. 8:4.
- **4:9** «əmdi silər nemə dəp bu dunyadiki küqsiz, əbjək ərziməs «asasiy қайдə-kanuniyətlər»gə karap yanisilər?» — «ərziməs artukqə» — Grek tilida «tiləmqilikkə ait» degən sezlər bilən ipadilinidu. ■ **4:9** Kol. 2:20. □ **4:10** «**Silər alahidə kün, ay, pəsil wə yillarnı etiwaroqa elip hatirləxkə baxlıdinglar!**» — muxu ayəttiki «kün, ay, pəsil wə yillar» bolsa bəlkim Təwrat ənənələrində Yəhudiylar üçün bekitilgən həytlərini həm Yəhudiylarning ən'əniliri boyiqə etküzidioqan həytlərnimü kərsitidü. Məyli Yəhudiylarningki bolsun bolmisun, prinsip ohxax, etikadqıllar üçün həqkandak alahidə kün-həytlərini hatirləxning həjiti yok. ■ **4:10** Rim. 14:5; Kol. 2:16.

singdürgən əjrim bikar ketərmikin, dəp silər üçün ənsirəwatimən.

12 Kərindaxlar, mən xuni silərdin etünimənki, manga ohxax bolunglar; qünkü mən silərgə ohxax boldum. Silər əslidə manga həq azar yətküzmigənidinqlar. □ **13** Əmma silərgə məlumki, ətlirimdiki bir zəiplik tüpəylidin, mən hux həwərni silərgə birinqi kətim yətküzgənidim. □ **14** U qaoğda, ətlirimdiki bu zəiplik silərgə nisbətən sinakṭək bolsimu,

□ **4:12 «Kərindaxlar, ... manga ohxax bolunglar; qünkü mən silərgə ohxax boldum»** — Pawlus ezi Yəhudiyl bolsimu, Təwrat ənanining (həkkaniyilikka ait tələpliridin baxqa) barlıq əmrliridin (Məsihning nijati bilən) azad bolup Muqəddəs Rohning yetəkqılıkida yaxıqan; xunga u Galatiyalıklardın: «Manga ohxax bolunglar» dəp etünidü; «qünkü mən silərgə ohxax boldum» — demək, u Yəhudiyl əməslərdək (Galatiyalıklardək) Təwrat ənanining tələpliridin mustasna boldı. Lekin Galatiyalıklar Yəhudiylardək bolımız dəp əzlirini Təwrat ənanining barlıq tələpliri astıqla қoymaqçı idi! **«Silər əslidə manga həq azar yətküzmigənidinqlar»** — demək, Pawlus ularoğa hazırlanı etykan qattık gepini ularning əzigə қandaqtur bir ziyan yaki azar yətküzgənliliyi tüpəylidin etykan əməs, dəydu (5-15-ayətlərdə u ularning əslidə əzigə kərsətkən qongkur muhəbbətinə əsləydi), bəlkı ularni kəzləp: «silər əz-əzliringlarqa azar beriwatisilər» dəp agah berix üçün etidiu. □ **4:13 «Əmma silərgə məlumki, ətlirimdiki bir zəiplik tüpəylidin, mən hux həwərni silərgə birinqi kətim yətküzgənidim»** — «ətlirimdiki bir zəiplik tüpəylidin» — bu sezdin қarioqanda, Pawlus bəlkim kesəl səwəbidin Galatiyada dəm elixqa məjbur bolğanidi. Mumkinqliki barkı, bu kesəl uning kəzli bilən baqlıq bolup, uning qirayini intayın sət kiyapətkə kirdüzüp қoymaşdı (14-ayət). 14-15-ayət, 6:11 wə «2Kor.» 12:7-10nimü kərüng. Pawlus adəttə hətlirini pütükqi arkılık yazattı (məsilən, «Rim.» 16:22).

lekin silər meni kəmsitmidinglar yaki qətkə қakmidinglar. Əksiqə, meni Huda əwətkən bir pərixtini, hətta Məsih Əysə əzini kütkəndək kütüwalinglar. □ ■ 15 U qaoqdiki bəhtbərikitinglar əmdi nəgə kətti?! Mən silərgə guwahqı bolup eytalaymənki, u qaoqda silər mumkin bolsa, manga kezliringlarnı oyup berixkimu razi idinglar! 16 Əmdilikdə, silərgə həkikətni səzligənlikim üçün düxmininglarqa aylınip қaldımmu?

17 Mən eytip etkən həlikə adəmlər silərgə kizəqinlik kərsitudu, əmma niyiti durus əməs; ular pəkət silərni *nijatning* sırtıqə qıkırıp, kizəqinliklərni əzlirigə karitiwalmaqçı. □ ■ 18 Əmma mən silər bilən birgə bolovan wakitlardila əməs, bəlki daim yahxi ixka

□ 4:14 «U qaoqda, ətlirimdiki bu zəiplik silərgə nisbətən sinaktək bolsimu, lekin silər meni kəmsitmidinglar yaki qətkə қakmidinglar. Əksiqə, meni Huda əwətkən bir pərixtini, hətta Məsih Əysə əzini kütkəndək kütüwalinglar» — Pawlusning bu kez kesili yənə bir tərəptin kiyinqılık elip kəldi — U hux həwərning yolidə kep adəmlərning kesəllirini dua kılıp sakayıtti; ularning sakayıtilixi arkılık kep adəmlər hux həwərgə ixəndi. Lekin uning əzidə kesəl boloqaqça, bu ix uni baxxılarning aldida mazakka қaldurux ehtimalılığı bolamdu, қandaq? ■ 4:14 Mal. 2:7; Mat. 10:40; Yh. 13:20.

□ 4:17 «ular pəkət silərni *nijatning* sırtıqə qıkırıp...» — bəzi kona keqürmilərdə «ular pəkət silərni bizdin ayrılip nijatning sırtıqə qıkırıp» deyildi. ■ 4:17 Rim. 10:2; 2Kor. 11:12.

ķizoqinlik ķilixning өзи yahxidur, əlwəttə. □

19 Səyümlük balılırim! Məsih silərdə tərəldürulgüpə mən silər üçün tolqak azablırını yənə bir ketim tartiwatimən! ■ **20** Mening hazırla yeninglarqa berip, silərgə baxkıqə tələppuz bilən səzligüm keliwatidu; qünkü bu əhwalinglar toqruluk nemə ķilixni zadila bilməywatimən! □

«Kul dedək» Həjər bilən «hər ayal» Sarah toqrısidiki təmsildin tərbiyə-sawak elix

21 I Təwrat қanunining ilkidə yaxaxni halaydioqanlar, silərdin xuni sorap bakay, silər Təwratning əzidə nemə deyilgənlikigə կulak salmamsılər? **22** Təwratta, İbrahimning ikki oqlı bolup, biri dedəktin, yənə biri hər ayalidin bolоqan, dəp hatiriləngən. □ ■ **23** Dedəktin bolоqan oqlul «ət bilən» tuqulоqan; hər ayalidin bolоqan oqlul bolsa Hudanıng wədisi

□ **4:18** «Əmma mən silər bilən birgə bolоqan wakıtlardıla əməs, bəlkı daim yahxi ixka ķizoqinlik ķilixning өzi yahxidur, əlwəttə» — baxka birhil tərjimisi: «Məyli mən silər bilən billə bolay yaki bolmay, silərgə niyiti yahxi ķizoqinlik bar adəmlər bar bolsa, daim yahxi bolidu, əlwəttə». ■ **4:19** 1Kor. 4:15; Flm. 10; Yak. 1:18. □ **4:20** «Mening hazırla yeninglarqa berip, silərgə baxkıqə tələppuz bilən səzligüm keliwatidu» — «baxkıqə bir tələppuz bilən...» — Pawlus tehimu ķattık tələppuzdimu, yaki mulayimraķ tələppuzdimu, ularoqa zadi «ķandak tələppuz»da səzləx kerəklikini bilməytti. □ **4:22** «İbrahimning ikki oqlı bolup, biri dedəktin...» — dedək (kul ayal) — yəni Həjər. «yənə biri hər ayalidin bolоqan...» — eż hər ayali Sarah idi. ■ **4:22** Yar. 16:2,15; 21:2; Ros. 7:8; Ibr. 11:11.

arkılık tuqulqandur. □ ■ 24 Bu ikki ixni bir ohxitix degili bolidu. Bu ikki ayal *Hudaning insanlar bilən* tüzgən ikki əhdisinin wəkilidur. Birinqi əhdə Sinay *teqidin* kelip, dərhəkikət balilirini կullukta boluxka tuqidi; mana Həjər uningoja wəkildur; 25 demək, Həjər bolsa Ərəbistandiki Sinay teoriqə simwol kılınip, yəni bugünkü Yerusalem oja ohxitildi; qunki u xəhər wə uning baliliri կullukta turmakta. □ ■ 26 Əmma yukiridin bolqan Yerusalem hərdur, u həmmimizning anisidur; □ ■ 27 Qunki, *mukəddəs yazmilarda* mundak yezilqan: —

«Huxal bol, i pərzənt kərmigən tuqmas ayal!

- 4:23 «**Dedəktin bolqan oqul «ət bilən» tuqulqan»** — «ət bilən» degən ibarə «insanning ətlirigə tayinix»ni bildüridü. Həjərning oqlı Ismail pəkət insanlarning oy-pikri, insaniy küqi bilən tuqulqan. **«dedəktin bolqan oqul «ət bilən» tuqulqan; hər ayalidin bolqan oqul bolsa Hudaning wədisi arkılık tuqulqandur»** — bu pütün ayət toqrluluk «köxumqə söz»imizni körüng. ■ 4:23 Yh. 8:39; Rim. 9:7.
- 4:25 «**demək, Həjər bolsa Ərəbistandiki Sinay teoriqə simwol kılınip, yəni bugünkü Yerusalem oja ohxitildi; qunki u xəhər wə uning baliliri կullukta turmakta**
- «կullukta» degən söz rohiy կullukta, yəni Təwrat қanunining կullukida. «Bugünkü Yerusalem wə uning baliliri» Yəhudiylər həlkə, xundaqla Təwrat қanuniqə əməl kəlixkə tirixşənlərim bilən həkkanıy adəm bolay degən həmmə adəmni kərsitudu.
- 4:25 Mis. 19, 20. □ 4:26 «**Əmma yukiridin bolqan Yerusalem hərdur, u həmmimizning anisidur...**» — baxkıqə eytkanda, İbrahimning əz ayali Sarah bolsa hər ayal bolqaqka, ərxtiki Yerusalem oja, xundaqla yengi əhdidə yaxıqan jamaətkə wəkillik kılıdu. Xunga, «ərxtiki Yerusalem»ni bizning animiz, deyixkə bolidu. ■ 4:26 Wəh. 21:2.

Təntənə kılıp yangrat, towla, i toloqak tutup bakımıqan!

— Qünki oerib ayalning baliliri eri bar ayalningkidin keptur!» □ ■

28 Əmdi i kərindaxlar, İshək Hudanıng wədisidin tuquloloqandək bizmu Hudanıng wədisi boyiqə tuquloloqan pərzəntlərmiz. □ ■ **29** Lekin u qaoqda «ətlərdin tuquloloqan» bala «rohtin tuquloloqan» baliqə ziyankəxlik kılıqinidək, hazır xundak bolidu. □ ■ **30** Lekin mukəddəs yazmilarda nemə deyilgən? Uningda: «Sən bu dedikingni oqlı bilən köxüp həydiwət! Qünki dedəktin tapşan oqlul hərgiz hər ayalingdin bolοqan oqlul bilən

□ **4:27 «Huxal bol, i pərzənt kərmigən tuqmas ayal! Təntənə kılıp yangrat, towla, i toloqak tutup bakımıqan!**

— qünki oerib ayalning baliliri eri bar ayalningkidin keptur!» — Yəx.» 54:1. ■ **4:27** Yəx. 54:1 □ **4:28 «... İshək Hudanıng wədisidin tuquloloqandək bizmu Hudanıng wədisi boyiqə tuquloloqan pərzəntlərmiz»** — bəzi kona kəqürmiliridə «... İshək Hudanıng wədisidin tuquloloqandək silərmə Hudanıng wədisi boyiqə tuquloloqan pərzəntlərsilər» deyildi. ■ **4:28**

Rim. 9:7, 8. □ **4:29 «Lekin u qaoqda «ətlərdin tuquloloqan» bala «rohtin tuquloloqan» baliqə ziyankəxlik kılıqinidək, hazır xundak bolidu»** — «ətlərdin tuquloloqan» bala — Ismailni, xundakla u simwol kılinoqan «Təwrat əkanunişa əkul bolοqanlar»ni kərsitudu. «Rohtin tuquloloqan» — Hudanıng wədisi wə məjizisi arkılık, yəni Muqəddəs Rohtin küq-kudriti bilən tuquloloqan İshəknı, xundakla u simwol kılinoqan Əysa Məsihka etikad kılıqı, Muqəddəs Rohtin «kayıtidin tuquloloqan» Hudanıng rohiy pərzəntlirini kərsitudu. Əslidə Ismail İshəkka ziyankəxlik kılıqinidək, Yəhudiylər həlk Məsihgə ixəngənlərgə ziyankəxlik kılıtti wə bügüngə kədər hər türlük «əkanunoşa tayanoqanlar»mu ohxaxla «Hudanıng rohiqə tayanoqanlar»qə ziyankəxlik kılıdu. ■ **4:29** Yar. 21:9.

mirasқа ortaқ bolmaydu!» dəp pütülgən. □ ■
 31 Əmdi, қerindaxlar, biz dedəkning əməs, bəlki hər ayalning pərzəntliridurmız. Məsih bizni hərlüktdə yaxisun dəp hər kıldı. Xuning bilən uningda tapan tirəp turunglar wə kullukning boyunturukıоя kaytidin қisilip қalmanglar.

5

Etiqad qilarining ərkinlikı

1-2 Mana, mənki Pawlus silərgə xuni eytip қoyayki, əgər silər hətnə kobul kilsanglar, u qaođda Məsihning silərgə həqkandak paydisi қalmaydu.□ ■ 3 Mən hətnini kobul kılōan hərbir kixigə yənə agaḥlandurup həkikətni eytip қoyayki, ularning Təwrattiki barlıq əmr-bəlgilimilərgə *toluk əməl қılıx* məjburiyiti

□ **4:30 «Sən bu dedikingni oqlı bilən қoxup həydiwət!**
Qünki dedəktin tapkan oqlul hərgiz hər ayalindin boləan oqlul bilən mirasқa ortaқ bolmaydu!» — «Yar.» 21:10. Muxu (21-31) ayətlərgə «köxumqə söz»imizdə xərh berimiz. ■ **4:30 Yar. 21:10. □ 5:1-2 «... Əgər silər hətnə kobul kilsanglar, u qaođda Məsihning silərgə həqkandak paydisi қalmaydu»** — Galatiyalıklärarning hətnini kobul kilixtiki məksiti «muxu arkılık həkkaniyilikka eriximən» degənlilik; ular Məsihning gunahlar üçün boləan қurbanlıkıоя tayan-mayla, pəkət yənə əzininq tirixqanlıkı bilən «sawablık ixlar»ni bərpa kılmaqqi bolup «əz-əzümgə tayinip gunahlirimni yuyup həkkaniy adəm bolımən» degənlərdin ibarət idi. ■ **5:1-2 Yəx. 9:3; Yh. 8:32; Ros. 15:1; Rim. 6:18; 1Pet. 2:16.**

bardur.□ 4 Əy Təwrat կանու արկիլք օշүմնi հəkkənaliy adəm կilay degənlər, hərbiringlar Məsihən ayrlip, məhərum bolup, *Hudanıng* xapaitidin qikip, yikilip uningdin կaldinglar.

5 Qünki Rohka tayinip həkkənaliylikka baqlanoqan arzu-armanni etikad bilən təlpünüp kütməktimiz.□ 6 Qünki Məsih Əysada hətnilik küqkə igə əməs, hətnisizlikmu küqkə igə əməs, küqkə igə bolqını pəkət muhəbbət arklılık ix kılıdiqan etikadtur.□ ■ 7 Silər obdan qepip mengiwatqanidinglar; biraq kim silərni həkikətkə itaət kilixtin tosuwaldi?□ ■ 8 Bundak կayil կilix amili silərni Qakiroqunqidin bolqan

□ 5:3 «Mən hətnini kobul կiloran hərbir kixigə yənə agahlandıdurup həkikətni eytip կoyayki, ularning Təwrattiki barlık əmr-bəlgilimilərgə (toluk əməl կilix) məjburiyyiti bardur» — muxu ayət toopruluk «қoxumqə söz»imizni kerüng. □ 5:5 «Qünki Rohka tayinip həkkənaliylikka baqlanoqan arzu-armanni etikad bilən təlpünüp kütməktimiz» — «Roh» Mukəddəs Roh, əlwəttə.

«həkkənaliylikka baqlanoqan arzu-armanni» — grek tilida «həkkənaliylikning ümidi» dəp ipadilinidu. Mənisi: (1) kimdə Məsih arklılık həkkənaliylik bar bolsa uning ərxtiki bəhtkə baqlioqan zor ümidimu bar bolidu; (2) bizdə Məsih arklılık hazır bar bolqan həkkənaliylik Uning կaytip kelixi bilən toluk, mukəmməl bolidu, dəydiqan ümidmu bardur. Bizningqə, bu hər ikki ümid kərsitlidü. □ 5:6 «Qünki Məsih Əysada hətnilik küqkə igə əməs, hətnisizlikmu küqkə igə əməs, küqkə igə bolqını pəkət muhəbbət arklılık ix kılıdiqan etikadtur» — «muhəbbət arklılık ix kılıdiqan etikad»: — etikad muhəbbət arklılık güzəl ixlarnı kılıdu həm muhəbbətning ezi etikadka güzəl ixlarnı կilixka türtkə bolup ilhamlanduridu.

■ 5:6 Mat. 12:50; Yh. 15:14; 1Kor. 7:19; 2Kor. 5:17; Gal. 6:15; Kol. 3:11; 1Tes. 1:3. □ 5:7 «Silər obdan qepip mengiwatqanidinglar» — etikad yolda, əlwəttə. ■ 5:7 Gal. 3:1.

əməs! □ 9 «Kiçikkinə hemirturuq pütkül hemirni boldurup yoqinitidu!» □ ■

¹⁰ Özüm Rəbgə karap կayıl boldumki, silərmə bu ixta həq baxkıqə oyda bolmaysılər. Əmma silərni կaymukturuwatkan kim boluxidin kət'iynəzər, u qoқum tegixlik jazasını tartidu.

□ ■ 11 Kerindaxlar, əgər mən «hətnə կilinix kerək» dəp jakarlap yürgən bolsam, undakta mən bugünkü küngiqə yənə nemə üçün *Yəhudiylardın* ziyankəxlikkə uqrəp kelimən? Əgər xundak կiləqən bolsam, «krest bizarlığı»

□ 5:8 «**Bundak կayıl կilix amili silərni Qaқıroqquqidin boləqən əməs!**» — «կayıl կilix»ning mənisi yüksərik «itaət» degən səzning mənisigə yekin bolup, kinayilik mənini təkitləydi — demək, muxundak «itaət» bolamdu? □ 5:9 «**Kiçikkinə hemirturuq pütkül hemirni boldurup yoqinitidu!**» — demək, kiçikkinə hemirturuq pütün hemirni bolduroqinidək, bir adəmning «azraq hata» təlimimu nuroqun adəmni azduridi. Baxkıqə eytkanda «hətnə կilix» «kiçikkinə bir ix» bolsimu, Galatiyalıklärning uni «muxu ix bilən həkkaniy (yaki «tehimu həkkaniy») adəm bolimən» dəp կobul կilixi əzlirini Hudanıñ ni-jatidin qıkırıp ayriwetətti. ■ 5:9 1Kor. 5:6. □ 5:10 «**Əmma silərni կaymukturuwatkan kim boluxidin kət'iynəzər, u qoқum tegixlik jazasını tartidu**» — Huda təripidin, əlwəttə. ■ 5:10 2Kor. 2:3; 8:22.

yok kılınatti! □ ■ 12 Silərni kutritiwatkan bu adəmlər əzlirini ahta kiliwətsun dəymən! ■ 13 Qünki ķerindaxlar, silər ərkinlikkə qakırıldınglar. Lekin ərkinliklərni ətlərning arzu-həwəslirigə қanduruxning bahanisi kilmanglar, bəlkı mehîr-muhəbbət bilən bir-biringlarning կullukida bolunglar. □ ■ 14 Qünki pütkül Təwrat ķanuni «Qoxnangni əzüngni səygəndək səygin» degən birlə əmrdə əməl

□ 5:11 «**Qerindaxlar, əgər mən «hətnə kılıníx kerək» dəp jakarlap yürgən bolsam, undakta mən bugünkü küngiə yənə nemə üçün Yəhudiylardin ziyankəxlikkə uqrapt ke-limən?**» — Galatiyadiki jamaətni «kəymüktruwatkan»lar bolsa bəlkim: «Pawlus, sünət kılıníx kerək dəydi», dəp yalojanqılık kılqan bolsa kerək. Pawlusning bu soali bilən ularning yaloqan səzигə jawab beridu — Mana, mən xundaq həwərnı yətküzgən bolsam, Yəhudiylar təripidin ziyankəxlikkə uqrapt kətməyttim, dəydu. **«Əgər xundak kılqan bolsam, «krestizarlılığı» yok kılınatti!»** — «krestizarlılığı» toopruluğ: — «krest» əzi Rim imperiyasıdiki əng yirginqlik əlüm jaza tədbiri idi! Lekin Huda Əysanıng dəl xundak elümi arkılık adəmni kütkuzmakçı! Mana «krestizarlığı»dur! Uning üstigə, «hətnə kılıníx yaki Təwrat ķanuniqa əməl kılıxka tirixixlar adəmni gunahlıridin kütkuzmaydu, nijat-kütkuzulux pəkət Əysa Məsihning krestiki kurbanlıqidinla kelidi» degən həwər kep adəmlərni (pəkət Yəhudiylarnıla əməs!) rənjitidu yaki ularning oqəzipini կozəqaydu. Mana bumu «krestizarlılığı»dur. Hux həwər yətküzüxtə «krestizarlılığı» hərdaim bolidu; undak ix kəm bolsa yətküzgən «hux həwər» əmdi «hux həwər» bolmayıdu! ■ 5:11 1Kor. 1:23. ■ 5:12 Yə. 7:25.

□ 5:13 «**lekin ərkinliklərni ətlərning arzu-həwəslirigə қanduruxning bahanisi kilmanglar**» — «ət» yaki «ətlər» asasən insanning əz xəhsiyətqi təbiitini kərsiti. Buning toopruluğ «rimliklərə»diki «kirix səz»imizni kərung. ■ 5:13

1Kor. 8:9; 1Pet. 2:16; Yəh. 4.

ķilinidu. □ ■ 15 Lekin pəhəs bolunglarki, bir-biringlarni qixləp tartıp yalmap yürüp, bir-biringlardın yutulup kətmənglər yənə! ■

Roh wə «ət»

16 Əmma xuni dəymənki — *Mukəddəs Roh*ta menginglar, wə xu qaođda silər ətlərning arzu-həwəslirigə yol koymaysilər. □ ■ 17 Qünki ət Rohka zit bolqan ixlarni arzu ķilidu, wə Roh ətkə zit bolqan ixlarni arzu ķilidu. Ular ikkisi bir-birigə ķarimuķarxidur; nətijidə, əzünglar arzu ķilqan ixlarni ķıalmaysilər. ■ 18 Wəhalənki, silər Rohning yetəkqılıkida bolsanglar, u qaođda Təwrat қanunining ilkidə bolmaysilər. 19 Əmdi ətning əməlliri roxənki — zinahorluq, buzukluk, napaklıq, xəhwaniylik, ■ 20 butpərəslik, sehırgərlik, əqmənliklər, jedəllər, kizəqanquqluklar, oqəzəplər, rikəbatlixixlər, bəlgünqılıklər, guruhwazlıqlar, 21 həsəthorluklar, katilliklər, ħarakkəxliklər, əyx-ixrətlər katarlıq ixlardur; bu ixlər toorfuluk burunki eytキンimdək hazır yənə bir ķetim agahlandurimənki, bundak

□ 5:14 «... pütkül Təwrat қanuni «**Koxnangni əzüngni səygəndək səygin» degən birlə əmrədə əməl ķilinidu» — «əməl ķilinidu» degənning baxqa hil tərjimi: «yiqinqaqlanqandur» («Law.» 19:18). ■ 5:14 Law. 19:18; Mat. 22:39; Mar. 12:31; Rim. 13:8; Yak. 2:8. ■ 5:15 2Kor. 12:20. □ 5:16 «**Mukəddəs Roh**ta menginglar» — demək, «Mukəddəs Rohning yetəkqılıkida həm Uning küq-ķudritidə menginglar». Bu ibarə toorfuluk «rimliklarqa»diki «kirix səz»imizni kərüng. ■ 5:16 Rim. 13:14; 1Pet. 2:11. ■ 5:17 Rim. 7:15-26. ■ 5:19 1Kor. 3:3; Yak. 3:14.**

ixlarni қилоуqilar Hudaning padixahlılıqıqa miraslıq kılmaydu. ■ 22 Wəhalənki, Rohning mewisi bolsa mehîr-muhəbbət, xad-huramlıq, hatırjəmlik, səwr-takət, mehribanlıq, yahxılıq, ixənq-sadıqlıq, □ ■ 23 məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət. Muxundak ixlarni tosidiqan həqkandaq қanun yoktur. □ ■ 24 Lekin Məsihkə mənsup bolqanlar ətlirini, xundakla uningdiki ixklär wə həm həwəslərni təng krestligən bolidu. □ ■ 25 Rohta yaxawatkan bolsaq, Rohka əgixip mangaylı. 26 Bir-birimizni rənjitip, bir-birimizgə həsət kılıp, һakawur xəhrətpərəslərdin bolmaylı.

6

Bir-biringlarning hizmitidə bolunglar

■ 5:21 1Kor. 6:10; Əf. 5:5; Kol. 3:6; Wəh. 22:15. □ 5:22 «**Rohning mewisi bolsa...**» — «Roh» Muqəddəs Roh, Hudanıng Rohı. «Rohning mewisi» — baxkıqə eytkanda, «Muqəddəs Rohning yetəkqılıkida yaxaxtin beridiqan mewə». ■ 5:22 Əf. 5:9. □ 5:23 «... **məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət**» — Injilda «məmin-mulayimlik» yaki «yuwax-mulayimlik»ning alahidililiyi bar, u bolsimu қorķunqtın küqlüklərgə yol köyidiqan ajizlik əməs, bəlkı Hudanıng yolidə talax-tartıxlardın kol üzüx, Hudanıng həmmə ixlimizni zorawanlıksız, jedəlsiz toqra orunlaxturuxioqa iman baqlaxtur; muxundak pozitsiyə mulayim, yuwaxlıq bilən ipadilinidu, əlwəttə. ■ 5:23 1Tim. 1:9. □ 5:24 «**Lekin Məsihkə mənsup bolqanlar ətlirini, xundakla uningdiki ixklär wə həm həwəslərni təng krestligən bolidu**» — «uningdiki (ətlərning) ixklär...» yaki «uningdiki həssiyatlar...». ■ 5:24 Rim. 6:6; 13:14; Gal. 2:20; 1Pet. 2:11.

1 Kərindaxlar, aranglardin birsining hazırlmu bir gunah-səwənlik sadir kiliwatkanlıki baykalıqan bolsa, aranglardiki rohiy kixilər yuwax-mulayimlik rohi bilən uni yolidin կayturup kelinglar. Xuning bilən bir wakitta, ezunglarningmu azdurulup kətməsliklərə dikkət kilinglar. □ ■ **2** Bir-biringlarning eoqırqılıkini kətürünglər. Xundak kilsanglar, Məsihning қanuniəta əməl kılqan bolisilər. ■ **3** Qünki birsining taraziəta tohtiqudək ixi bolmay turup əzini taraziəta tohtiqudək dəp qaoqlisa, u əz-əzini aldiqanlık, halas. □ **4** Lekin hərkim əz əməliyyitigə қarap təkxürüp bakşun; xuning bilən baxķılarningkidin əməs, bəlki əz əməlliridinla pəhirləngüdək ix bolsa, pəhirlənsə bolidu. □ **5** Qünki hərbir adəm əz yükini kətürüxi kerək. □ ■ **6** Hudanıng səz-kalamidin təlim

□ **6:1** «... aranglardiki rohiy kixilər yuwax-mulayimlik rohi bilən uni yolidin կayturup kelinglar» — «rohiy kixilər» yaki «rohka təwa bolqanlar» bolsa daim Mukəddəs Rohning yetəqqılıkida mangojan kixilərni kərsidi. «Korintliklərə (1)»diki «kirix səz»imiznimü kərung. ■ **6:1** Rim. 14:1; 15:1; 1Kor. 9:22. ■ **6:2** Mat. 11:29; Yh. 13:14; Rim. 15:1; 1Tes. 5:14.

□ **6:3** «Qünki birsining taraziəta tohtiqudək ixi bolmay turup əzini taraziəta tohtiqudək dəp qaoqlisa, u əz-əzini aldiqanlık, halas» — 2-ayətkə қarioqanda, Pawlusning bu sezi hajətmənlərgə yaki möhtəj bolqanlarə ya yardəm қolini həq uzartmaydiqan adəmlərni kəzdə tutup eytilqan. □ **6:4** «xuning bilən baxķılarningkidin əməs, bəlki...» — yaki «xuning bilən əzini baxķılar bilən selixturmayla, ...». □ **6:5** «Qünki hərbir adəm əz yükini kətürüxi kerək» — demək, hər adəm əzining ixioqa ezi məs'ul boluxi kerək. ■ **6:5** Zəb. 62:12; Yər. 17:10; 32:19; Mat. 16:27; Rim. 2:6; 14:12; 1Kor. 3:8; 2Kor. 5:10; Wəh. 2:23; 22:12.

aloquqi əzигә төлим бәргүгини өзидә bar bolqan yahxi nərsilərdin ortak bəhrimən kilsun. ■ 7 Oz-ezünglarni aldimanglar — Hudani aldap əhmək kılqili bolmaydu; qunki kim nemə terisa, xuni alidu. ■ 8 Oz ətlirining arzu-həwəslirini kanduruxka uruk qaqqan kixi əz ətliridin qırıklıq həsulini alidu. Lekin Rohni hursən kılıx üçün uruk qaqqan kixi bolsa Rohntin mənggülüç hayat alidu. □ 9 Xunga, yahxi ixlarni kilixtin hərmayli. Uningoşa erinmisək waktisaiti toxkanda qokum həsul alalaymiz. ■ 10 Xu səwəbtin, bizdə pursət bolsila, həmməyləngə, bolupmu etikadtiki ailigə mənsup bolqanlarqa yahxi ixlarni kılıp berəyli. □ ■

Ahirki agahlandurux wə salam

11 Mana, əz қolum bilən xunqə qong hərplər

- 6:6 Rim. 15:27; 1Kor. 9:11. ■ 6:7 Luğa 16:25; 1Kor. 6:10. □ 6:8 «**Oz ətlirining arzu-həwəslirini kanduruxka uruk qaqqan kixi**» — grek tilida «əz ətlirigə uruk qaqqan kixi». «**əz ətliridin qırıklıq həsulini alidu**» — yaki «əz ətliridin halakətni alidu». ■ 6:9 2Tes. 3:13. □ 6:10 «**bizdə pursət bolsila, həmməyləngə, bolupmu etikadtiki ailigə mənsup bolqanlarqa yahxi ixlarni kılıp berəyli**» — «etikadtiki ailə» bolsa dunyadiki barlıq etikadqlar, Hudanıng ailisini kərsitudu.
- 6:10 1Tim. 5:8.

bilən yazəqiniməqə қaranglar! □ 12 Silərgə hətnini қöbul қılıxni məjburlımaqçı bolğanlar, ularning hərbiri pəkət əzlirining taxķı կiyapitini pərdazlap kərsətməkçı bolğan, halas; ularning bu məksiti pəkət «Məsihning kresti» tüpəylidin bolğan ziyankəxliktin կeqixtin ibarət, halas.

□ **6:11 «Mana, өз կolum bilən xunqə qong hərplər bilən yazəqiniməqə қaranglar!»** — nemixķa Pawlus buni yazdı? Yukirikî 4:15-ayət üstidiki izahatda eytkinimizdək, Pawlus adəttə pütükqi arkılık hətlirini yazəqan (məsilən, «Rim.» 16:22). Bizningqə səwəbi uningda birhil kez kesili bar idi. Xuning bilən: — (1) Pawlus bu hətni yezix jiddiy bolqaqka, yenida muwaqqıq pütükqi bolmioqanlıqtın өz կoli bilən hətni yezixķa məjbur bolğan; (2) hətni həkikətən əzidin kəlgənlikini ispatlax üçün az degəndimu ahirki ayətlərni өz կoli bilən yazdı. Qünki xu qaoqda «sahta rosullar» kəp idi, hətta Pawlusning nami bilən sahta hətlərni yazəqanlar bar idi (2Tes.» 2:2ni körüng). Өz pikrimizqə, Pawlus bu pütün hətni өz կoli bilən yazəqan.

□ 13 Qünki ular əzlirimu hətnə ķilinojini bilən Təwrat қanuniqa əməl kılmaydu; lekin ular ətliringlardin mahtinix üçün bəribir silərni hətnini қobul қildurmakçı bolidu. □ 14 Əzümni elip eytsam, Rəbbimiz Əysə Məsihning kresttiki əlümidin baxka həq ix bilən mahtanmioymən! Qünki Uning kresti wasitisidin bu dunya manga nisbətən krestləngən wə mənmu bu dunyaçla

□ 6:12 «**Silergə hətnini қobul қılıxni məjburlimakçı bolqanlar, ularning hərbiri pəkət əzlirining taxkı kıyapitini pərdazlap kərsətməkçı bolqan, halas**» — «ularning hərbiri pəkət əzlirining taxkı kıyapitini pərdazlap kərsətməkçı bolqan»lar bolsa nijatka igə bolux üçün Təwrat қanuniqa əməl ķılıx kerək, degən Yəhudiylarning gepidin қorkıkan, ular Yəhudiylarning mahtixioqa erixixini halaydıcıqan kixilərdur. «Taxkı kıyapəttə» grek tilida «ətlərdə» degən ibarə bilən ipadilinidu. «**ularning bu məksiti pəkət «Məsihning kresti» tüpəylidin bolqan ziyankəxliktin keletalən ibarət, halas**» — «Məsihning kresti tüpəylidin bolqan ziyankəxlik»: demək, «Məsihning kresttiki ölümü (yaki «krestining bizarrelıq») tüpəylidin bolqan ziyankəxlik». Bu ziyankəxlik Yəhudiylar təripidin, əlwəttə. «Məsihning kresti» degini bolsa, «Məsihning krestləngəndə bolqan қurbanlıçı birdinbir nijat yolidur» degən həwərning kışkıqə ipadisidur. Xu qaoqla muxu həkikətni tarqatkuqılarning həmmisi Yəhudiylar təripidin (wə kəp baxkilar təripidinmu, əlwəttə) ziyankəxlikkə uqrayıtti. □ 6:13 «**ular ətliringlardin mahtinix üçün bəribir silərni hətnini қobul қildurmakçı bolidu**» — «ətliringlardin mahtinix» degən ibarini қandak qüxinimiz? Muxu Yəhudiylar, «Galatiyalıklär gepimizgə kirdi, ularqa hətnini қobul қildurup ularni nijat yolioqa aloqa basturduk!» dəp baxka Yəhudiylar aldida mahtinixni halaytti.

nisbətən krestləngənmən. □ 15 Qünki Məsih Əysada nə hətnilik nə hətnisizlik degənlər küqkə igə əməstur; birdinbir küqkə igə bolidioqını pəkət yengi bir yaraloquqidur! □ ■

16 Bu қaidə boyiqə mangidioqanlarqa, ularning həmmisigə wə Hudaning Israilioqa hatırjəmlik wə rəhim-xərkət bolqay! □ ■ 17 Buningdin keyin ھeqkim bu ixlər bilən yənə meni awarə kilmisun! Qünki mən əz bədiniimdə Əysanıng

- 6:14 «**Qünki Uning kresti wasitisidin bu dunya manga nisbətən krestləngən wə mənmu bu dunyaça nisbətən krestləngənmən**» — «bu dunya manga nisbətən krestləngən» degən ibarə, manga nisbətən əlgən, deməkqi.
- 6:15 «**birdinbir küqkə igə bolidioqını pəkət yengi bir yaraloquqidur!** » — «yengi bir yaraloquqi» degən ibarə «yengi (yaritiloqan) adəm»ni alahidə kərsitudu; lekin bu ibarə yənə Məsihning ölümü arkılık apiridə bolqan hərbir «yengi adəm» wə kəlgüsidiə pəyda bolidioqan yengi asman-zeminni əz iqigə alidu. ■ 6:15 Mat. 12:50; Yh. 15:14; 2Kor. 5:16; Gal. 5:6; Kol. 3:11. □ 6:16 «**Bu қaidə boyiqə mangidioqanlarqa, ularning həmmisigə wə Hudaning Israilioqa hatırjəmlik wə rəhim-xərkət bolqay!**» — «Hudaning Israili» (yaki «Hudanıng ھekikiy Israili») — demək, baxka bir «Israıl» bar. Bizningqə bu ibara Israildin, yəni Yəhudiylar iqidiki Hudanıng nijat yolidə mangoqan, Məsih Əysani կöbul kılqanlarnı (yəni «Hudanıng қaldisi»ni) kərsitudu. Қaloqan Yəhudiylar «Israıl» bolsimu, «Hudanıng Israili» əməs. Bəzi alimlər bu jümlidiki «wə»ni «yəni» dəp tərjimə kılıp, «Hudanıng Israili» pütkül jaħandikli Məsihkə təwə bolqanlardın bolqan jamaətni kərsitudu, dəp қaraydu. Lekin bizningqə Pawlusning bu ibarisi, «mən yüksirdə bəzi Yəhudiylar toqıruluk қattıq gəp kılqonim bilən, həmmə Yəhudi xundak, dəp oylap kətməngələr! «Hudanıng Israili» bardur!» deməkqi. ■ 6:16 Zəb. 125:5.

yara izlirini kətürimən! □ ■

18 Kərindaxlar, Rəbbimiz Əysa Məsihning
mehir-xərpkəti rohinglaroqa yar bolqay! Amin!

□ **6:17 «... Mən əz bədinimdə Əysanıng yara izlirini kətürimən!»** — «Əysanıng yara izliri» — demək, Pawlusning tenidə қalqan yara izliri, yəni Məsih üçün hux həwər tarķitix yolidə tartqan azab-okubətlirining iznalırıdır. Xu tərəptə u kəp yarılanqan Rəbbi Əysaqla ohxaxtur. «Əysanıng yara izliri»ning grek tilida ikkingi mənisimu bar: «Əysanıng (başkan) tamoisisi» — demək, Pawlus bu səz arkılıq əzining Əysaqla pütünləy mənsup ikənlikinimu təkitliməkqi. ■ **6:17** 2Kor. 4:10.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 22 Feb 2024 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5